



Iham liyev Lavrovu qbul etdi

Azrbaycan Respublikasnn Prezidenti Iham liyev mayn 10-da Rusiya Federasiyasnn xarici ilr .naziri Sergey Lavrovun balq etdiyi nmaynd heytini qbul edib

Arannews-Modern.az xbr verir ki, qonaqlar salamlayan Prezident Iham liyev :dedi

Hörmtli Sergey Viktoreviç, sizi Bakda yenidn salamlamaa adam.- Sizin bu sfriniz rfsind mn bundan vvlki görüümüzü xatrladm. adam ki, sizin Bakya sonuncu sfrinizdn yarm il sonra biz münasibtlirimizd müsbt dinamikann davam etmsini mmnuniyytl qeyd ed bilrik. El bu gün mnim Vladimir Vladimiroviç Putin il telefon söhbitim olub. Biz bir-birimizi ümumi Qlbmiz münasibtil, faizm üzrind Qlb münasibtil xsn tbrik etdik v faistlrin, faist laltlarnn qhrmanladrlmas chdlri il laqdar yanamalarmzn vahid olduunu bir daha bildirdik, dünyan faizmdn xilas etmy imkan vermi, Avropann v dünyann bir çox xalqlarn azad etmi bu .böyük Qlby cdadlarmzn töhfsini qeyd etdik Sizin bildiyiniz kimi, Vladimir Vladimiroviç il biz daim dialoq aparr, müntzm laq saxlayrq. Biz hm ikitrfli gündlik çrçivsind, hm d bizim regionda münaqidn sonrak inkiafla bal vziyyt çrçivsind çox fal qarlql laq saxlayrq. Demliym ki, lbtt, indiki vziyyt, münaqidn sonrak vziyyt bütün sviyylrd daha sx laq saxlamana zruri olduunu dikt edir. Mn onu da bilirm ki, siz azrbaycanl hmkarnzla çox sx laq saxlaysnz. Bütün bunlar ona gtirib çxarr ki, biz müsbt inkiaf, thlüksizliyin, sabitliyin möhkmlnmsini, hrbi mliyyatlarn yenidn balanmas risklrinin minimalladrlmasn v tariximizin bu qara shifsini çevirmk istyini müahid edirik. Hr halda, Azrbaycan buna hazrdr. Yüksk sviyyd dflrl sslnmi byanatlar kommunikasiya layihlrinin inkiaf msisind bizim mövqeyimiz dlalt edir. Bu bard noyabrdha müharibnn yekunlar üzr Byanatda da deyilib v bu istiqamtd çox fal i aparlr. Bildiyiniz kimi, bu yaxnlarda - iki hft bundan vvl Moskvada geni ikitrfli gündlik üzr Rusiya-Azrbaycan hökumtlaras komissiyan iclas, habel üç ölknin Ba nazirlrinin müavinlrinin üçtrfli görüü keçirilib. Mnim fikrimc, hmin görüd birg Byanatn mühüm bndinin – nqliyyat dhlizlrinin açimas bndinin reallamas üzr önml addmlar atlb. Biz öz trfimizdn dmir yolu infrastrukturunun v avtomobil yollar infrastrukturunun brpas üzr fal i aparrq. Konkret müddtlr nzrd tutmuuq v bu layihnin n yaxn vaxtlarda reallamas üçün hmin müddtlr riayt etmy .çalacaq

Azrbaycan humanitar problemlrl bal msllrd xo mram nümayi etdirir. Demliym ki, hrbi mliyyatlar baa çatandan sonra biz müharibnn yekunlarna sasn bizd olan bütün hrbi sirlri vermiik. Hrbi mliyyatlar baa çatandan sonra bu 6 ay rzind biz sülhmrallarla v ermni trfin nümayndlri il birlikd ialdan azad edilmi razilrd hlak olmu 1600- yaxn ermni hrbi qulluqçunun csdlirini ermni trf thvil vermiik. Müqayis

üçün deyim ki, Birinci Qaraba müharibsindn sonra bütün ial illri rzind ermni trfi itkin dümü azrbaycanl hrbi qulluqçulardan heç birinin csdini biz vermyib, bizd bel hrbi qulluqçularn say is 4 min yaxn olub. Bildiyiniz kimi, biz hadislrin glck inkiafn humanitar aspektini nzr alaraq Ermnistan Respublikasnn ialdan azad edilmi razilrd avtomobil yolu boyunca yerln yaay mntqlri arasnda manesiz kommunikasiyan tmin edirik, bu gün hmin avtomobil yolunun 20 kilometrdn çox hisssi ermni vtndalarn istifadsinddir v bu msld heç bir mane v ya çtinlik yoxdur. Bu da Azrbaycan trfinin xo mramnn tzahürüdür. Bildiyiniz kimi, Rusiya trfinin tklifin v Azrbaycann razlna sasn uzun müddt, mnim fikrimc, bir ay rzind Rusiya razisind tmir ilri il laqdar Rusiyadan Ermnistana qaz Azrbaycan razisindn nql edilib. Bu da münaqidn sonrak vziyytin normallamasna yönlmi xo mram jesti idi. Bel nümunlr çoxdur. Bunlar sadalamaqla vaxtnz çox almaq istmirm. Sadc, demk istrdim ki, biz öz trfimizdn hm sözd, hm d mli id hr eyi edirik ki, münaqidn sonrak vziyyt sakit raitd, sbilik dourmadan v Cnubi Qafqaz regionunda glck münasibtlri sabitlik v .müyynlik sasnda qurman zruri olmas nzr alnmaqla cryan etsin Bununla brabr, Ermnistanda ba vern hadislr, mhz artmaqda olan azrbaycanofobiya meyillri il laqdar öz mövqeyimi bildirmk istrdim. Mnim fikrimc, bu meyillr Ermnistanda hakimiyyti v müxalifti birldirn yegan amildir. Anti-Azrbaycan isteriyas artq bütün hdlri keçir, özü d tamamil sassz olaraq. Mnim misal gtirdiyim, regionda ba vermi bzi faktlar bizim niyytimiz, shifni çevirmk niyytimiz dlalt edir, hrçnd srf emosional v psixoloji baxmdan bunu etmk asan deyil. aldan azad edilmi razilrd praktiki olaraq hr ey dadlb. Beynlxalq ekspertlr v jurnalistlr Adam “Qafqazn Xirosimas” adlandrrlar. Füzuli hrind birc salamat bina bel yoxdur. Azad edilmi razilrd olarkn oralarn tamamil dadldn görmk olar. Azad edilmi razilrd ial dövründ evlr, ictimai binalar, dini abidlr, 60-dan çox mscid, qbiristanlqlar v sair dadlb. Ona gör d iahn bizim htta güman ed bilmcyimiz, - çünki biz hmin razilr ged bilmirdik, - dadc nticlrin baxmayaraq, Azrbaycan salam düünc v glck bard fikirlmyin zruri olduunu nümayi etdirir. Ona gör d Ermnistanda ba vern proseslr, o cümldn Azrbaycann beynlxalq almd tannm razisinin bir hisssinin yenidn ial etmyin mümkünlüyü bard müxtlif siyasi qüvvlrin byanatlar, revanizm qoxusu vern byanatlar, lbtt ki, çox thlüklidir v ilk növbd, Ermnistan üçün thlüklidir. Ona göki, bu nifrt v azrbaycanofobiya siyastinin ny gtirib çxarmasn kinci Qaraba müharbsi yani kild nümayi etdirdi. Buna gör biz Rusiya il - bizim strateji trfdamzla bundan sonra da qarlql laqli kild regionda vziyytin normalladrlmas üçün fal i aparmaa ümid edirik. Hrbi baxmdan biz vziyyti artq normallam hesab ed bilrik, lakin siyasi, iqtisadi, nqliyyat v glck qarlql faliyytin baqa aspektlri baxmndan, lbtt, hl çox i görülmlidir. Tbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji trfdamz, qonumuz kimi, sülhmrallar bu gün Azrbaycan razisind olan ölk kimi bundan sonra da grginliyin azaldlmasna v ermni .trfinin daha ayq yanamasnn üstünlüyün rait yaradacaq Bizim ikitrqli münasibtlrimiz gldikd is bir daha deyirm, mn minm ki, Cnubi Qafqazda yaranm yeni vziyyt artq bu gün bizim münasibtlrimiz yeni

xüsusiyetlər verir. Biz yaxn qonular, mehriban dostlar kimi aktiv faliyyət göstririk və bu sx laqlırimiz, sizin bugünkü sfriniz buna daha bir .sübutdur

.Sizi görəmə çox adam. Bir daha xo əlmisiniz

:Rusiyann xarici ilr naziri Sergey Lavrov dedi

Ccedil;ox sa olun, hörəmtli lham Heydrolu. Mni növəti df qbul&-etdiyiniz gör təkkür edirm. Bu, mnim Azrbaycana sfrırim zaman xo nny çevrilib. Siz qeyd etdiyiniz kimi, bu sfrlr müntzm xarakter alr. Öz növbəmd, mn d azrbaycanlı hməkarm v dostumu qbul etməy hr .zaman adam

Həqiqətn d, ninki Qarabada yaranm vziyyət, prinsipc ümumi regiondak vziyyət, bizim ikitrəfli laqlırimizd Sizin Vladimir Vladimiroviç Putini birg qarmza qoyduunuz mqsdər bütün sviyyərd daha müntzm tmaslar tlb edir. Sizin Vladimir Vladimiroviçl müntzm tmaslarnz olur. Bu gün növəti telefon dannz ba tutub. İbtə ki, mn bir daha tarixi yaddan qorunmasna verdiyimiz həmiyyəti qeyd etmək istyirm. Belə tətərə ki, mnim Bakya sfrim Sizin atanz, Azrbaycann dahi rəhbəri, bütün sovet insanlann xatırsınd bdi yaayan Heydər lərza olu liyəvin anadan olmasın 98-ci ildönümün tsadüf edir. Faizm üzrind Qıbdən dansaq, o, ntic etibar il “qəhvə və” üzrind qıbmız imkan vern bizim o zamank ümumi vənimizin potensialınn yaradılmasına .böyük töhf vermidir

Biz hər zaman Heydər lərza olunun bu problemlərin həllində v bütövlükd Sovet tətəfaqənnən sənaye bazasının yaradılmasında xidmətlərinə xatırlayırq. Bu gün əldikdə is, prezidentlərin müntzm tmaslarndan əlavə, hökumtə baçlar sviyyəsində ilər aparır. Biz bu ay Azrbaycan hökumtə baçsənə Rusiya Federasiyasına sfrini gözliyirik. Tez bir zamanda ortaq dil təpan və mnim zənnimə, koronavirus infeksiyəs dövründə bir qədər əmək dünən məsələ vəriyyəsinin brpa olunması üçün gləncə addmlər çox smərli razlađanın Ba nazirlərin müavənlərinin rəhbərliyi ilə dövələrə rəsəd komissiya faliyyət göstrir. Lakin məsələ vəriyyəsinin praktiki 3 milyard dollar olmasın şəhərə .nticdir

Bizim hədfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Xəsn Sizin Azrbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya əli məktəblərinin filiallarının faliyyətini, universitetlərimiz arasında, o cələmlərdən bizim ümumi alma-məter olan MDBM-nin itirak ilə həyata keçirilən birgə programları yüksək qiymətləndiririk. Bu, həqiqətn d çox vacibdir. Bir daha vurulamaq istyirm, biz koronavirus infeksiyəsənə qarət mübərəzəndə daha smərli qarlıqlı faliyyətin təmin olunması sməmə qıbdən arzu edirik. Bu gün lərdə Azrbaycana “Sputnik V” vaksininin birinci partiyası tətərəlib. Bu ay daha böyük partiyalar gözlinər. Bizim üvəfiq idarətimiz Azrbaycanda texnoloji bazanın mövcud olmasına nəzər alaraq bu vaksinin burada istehsalının nizamlanması barda konkret .söhəbət aparrılar

Sizin kimi biz də Dələq Qaraba münaqışının üç öləknin liderlərinin 9 noyabr tarixli birg Byanatna və yanvarın 11-də Moskvada Sizin yəni görüünüzün nticlərin müvəfiq olaraq nizamlanması barda razılamaların yerin yetirilməsinə tərəfdarq. Bizim sülhəmrəmə kontingentimiz Sizin Rusiya və Ermənistən rəhbərliyi ilə həmin laqlırinizin gediyindən

razladrdnz vziflri yerin yetirir. Bizim suuml;lhmrallarn rolunu yuuml;ksk qiymlndirdiyiniz gouml;r Siz minntdarq. Sizin vuruladnz kimi, biz hr eyi edcyik ki, ham muuml;naqinin hrbi aspektlrinin baa çatmasn sas gouml;tuuml;rsuuml;n. ndi torpaqda detallarla mul olmaq lazmdr. Orada delimitasiya, demarkasiya il bal msllr var. Bu msllrin hams asan deyil, lakin hams hll edil bilndir. Biz minik ki, hrbi ekspertlr diplomatlarn itirak il qarql .mqlbul qrarlar bard razla gl bilcklr

Humanitar Muuml;ahid Mrkzi bizim Fouml;vqlad Hallar Nazirliyi il birlikd ilyir. Onlar Azrbaycandan olan hmkarlar il birlikd humanitar msllrin hlin, yaay yerlrinin, nqliyyat infrastrukturunun brpasna kouml;mk edirlr. nsanlar hiss etmlidirl ki, bu proses artq gedir, torpaqda real yaxlama ba verir.

Üç ölknin – Rusiya, Azrbaycan v Ermnistan Ba nazirlrinin muuml;avinlri hmin ouml;lklrin liderlri trfindn yaradlm içi qrupu çrçivsind muuml;ntzm olaraq gouml;rüür, Cnubi Qafqazda buuml;tuuml;n iqtisadi v nqliyyat kommunikasiyalarn brpas bard liderlrin razlamalar il laqdar praktiki aspektlri nzrdn keçirir. Ibtt, bu, muuml;xtilif marrutlarn çox muuml;fssl muuml;qayissi il baldr. Lakin biz übh etmirik ki, buuml;tuuml;n Cnubi Qafqaz douml;vtlrinin v onlarn qonularnn maraqlarnn balansna nail olmaq zruti nzr alnsa, - bu is potensial baxmdan çox ciddi nqliyyat habdr, onun hmiyyti regional çrçivlri ar, - onda biz muuml;asir, qlobal iqtisadiyyatda v logistik zncird öz ortaq muuml;vqelrimizi hmiyytli drcd .muuml;hkmlndir bilrik

Ibtt, bir mqam xuuml;susi vurulamaq istyirm ki, biz Azrbaycan il Ermnistan arasnda muuml;nasiblrin normallamasna smimi qlbdn maraq gouml;stririk. Hesab edirik ki, vaxtil uzadlm muuml;naqidn çxman iqtisadi aspektlri üzrind diqqtin cmldirilmsi üçün birg ilr bundan ötrü optimal çrçivl yaradr. Ibtt ki, bu souml;zlr muuml;haribnin humanitar nticlrinin aradan qaldrimas il bal msllr d aiddir. Siz hrbi sirlri, tarixi irs il, dini irs il bal hr hans sui-istifad hallarna yol verilmmsini xatrlatdnz. Biz buuml;tuuml;n bu msllrin maksimum konstruktiv kild hlin kouml;mk etmyi çox istyirik. Beynlxalq mdni irsin qorunub saxlanmasna cavabdeh olan tkilat kimi UNESCO da bu sylrd itirak etmkd maraqldr. Biz bunu muuml;mkün edck raitin yaradimasna kouml;mk etmy hazrq. Kouml;mk etmy hazr olan baqa beynlxalq tkilatlar da var. Tbii ki, biz bununla laqdar razlamalarda maraql trflrin muuml;vqeyini nzr almalyq. Muuml;nasiblrin ümumi kontekstini sas gouml;tuuml;rsk, Sizinl tamamil razyam ki, indi bu mrhld, yqin, hr hans baqa muuml;naqili raitd, muuml;naqidn sonrak vziyytd olduu kimi ba vern buuml;tuuml;n hadislrin daxili siyasi proses proyeksiyas il bal aspektlri var. Lakin, houml;rmtli Iham Heydr olu, Sizinl yuuml;z faiz hmrym ki, bu cuuml;r qeyri-konstruktiv, xoaglmz xarakter dayan ritorika i kouml;mk etmir. Biz d öz touml;hfmizi vermy çalacaq ki, haqqnda souml;hbt gedn, iki ölknin prezidentlri v Ermnistan ba naziri arasnda ld edilmi razlamalar .konstruktiv nticlr imkan vern raitd yerin yetirilsin

Uuml;midvaram ki, bu guuml;n v sabah Xarici lr Nazirliyind aparlacaq& danqlarda biz Rusiya Federasiyasnn Prezidenti il Sizin razlamalarnzn maksimum vicdanl v dqiq kild yerin yetirilmsi üçün ikitrfli muuml;nasiblrimiz çrçivsind yaranan buuml;tuuml;n msllri trafl muuml;zakir ed bilcyik, Dalq Qarabada v onun trafnda muuml;naqidn

sonrak vziyytin nizamlanmas proseslri bard fikir mübadilsı aparacaq. Yeri glmikn, brpa ilrind, planladrlm proqramlarda bizim irktlrin itirakn hrtrfli tviq etmy hazr olacaq. Ibtt, daha geni regional msllr, Xzrin hüquqi statusu bard Konvensiyan imzalamaa imkan vermi qrarlar sasnda Xzr problemlri bard fikir mübadilsı aparacaq. Bundan lav, bizim BMT-d, ATT-d, Avropa urasnda, Qara Dniz qtisadi mkdalq Tkilatnda birg faliyyitimiz çox genidir. Qorxuram nyis unudum, amma Siz, hazrda Qoulmama Hrkatnda sdrlilik edn dövltin baçs kimi bizim bu qurumda müahidçi statusu .almaq bard sifariimizi dstkldiyiniz gör ayrca minntdarlm bildirmk istrdim :Prezident Iham livev dedi

Ccedil;ox sa olun, Sergey Viktoroviç, yalnz bunu lav etmk istrdim ki,& - Azrbaycana “Sputnik V” vaksininin tdarük edilmsi mslsinin Vladimir Vladimiroviç il dandmz kimi operativ hlin gör tkkürümü bildirmk istrdim, bütün müddtlr ml edilib, sözünüzün üstünd durmusunuz. Bu yaxnda hmin vaksinin qarlanmas mrasimi keçirilib, cnab sfir itirak edib. Bu gün dünyada populyarl get-ged artan bel gözl vaksin gör sizi bir daha tbrik etmk istrdim. Onun bizim üçül çatan olmas, Ibtt, buna rait yaradacaq ki, biz bu blann öhdsindn tezlikl glcyik. Qoulmama Hrkatnda Rusiyan müahidçi statusu mövzusuna da toxunmaq istrdim. Mnim fikrimc, tamamil tbii olard ki, Rusiya bu statusu bizim sdriyimiz dövründ alsn. Biz d öz trfimizdn n mümkündürs edcyik ki, mhz bel olsun. Buna .gör bir daha sa olun